



Beynəlxalq dəhlizlərin qovuşduğu məkan

**Prezident İlham ƏLİYEV: "Biz dəhliz boyunca
bir çox istehsal sahələrini yaratmayı planlaşdırırıq
və sadəcə, tranzit ölkə olmaq istəmirik"**

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiyyətli işlər sırasında nəqliyyat infrastrukturunu genişləndirilməsi, ölkənin tranzit potensialının daha da artırılması müstəsna əhəmiyyətə malikdir.

Başlıca hədəf Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək, tranzit yükdaşımaların həcmini və keyfiyyətini yüksəltmək, ölkəmizin yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum istifadə etməkdir.

Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutları üzərində yerləşir. Lakin son dövrlərədək nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, həmin coğrafiyadan istifadə edilmirdi. Prezident İlham Əliyev bu vəziyyəti yaxşılaşdırmaq üçün məqsədönlü işlərin görülməsinə qərar verdi. Belə ki, hələ 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlandı. İlk növbədə yerli infrastrukturunu inkişaf etdirmək üçün bu sahəyə böyük investisiya yatırıldı. Bununla yanaşı, qonşularımızla da bağlı körpülərinin qurulmasına başlandı.

Beynəlxalq dəhlizlərin qovuşduğu məkan

Prezident İlham ƏLİYEV: "Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik"

Əvvəli 1-ci sah.

Prezident İlham Əliyev bu barədə belə demişdir: "Biz mühüm tranzit ölkəsi olmaq arzusundayıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevriləmək olmaz. Bu isə bizim xarici siyasetimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi. Beləliklə, "Bir kəmər, bir yol" layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. Hazırkıda isə biz nə ilə məşguluq? İndi biz, sadəcə, texniki imkanları artırırıq. Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqi-Qərbi daşınan yük-lərin həcminin artması yüksərəmə baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtı yüksərəmə qabiliyyəti 15 milyon ton idi. Hazırkıda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tiki-rik. Xəzəryani dövlətlər arasında Xəzər dənizində on böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bileyk. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində bu-na tələbat artmaqdadır".

Mövcud dəmir yolu infrastrukturunu da müasirləşdirilir ki, qatarların sürəti artırılsın və daha çox yük nəqli etmək mümkün olsun. Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi il-dən-ilə artır. Odur ki, daha böyük yük axınına hazır olmaq üçün geniş iş aparılır. Bu səbəbdən də Azərbaycanın nəqliyyat infrastrukturunu artıq yüksək beynəlxalq standartlara cavab verir.

Prezident İlham Əliyevin Çinin "China Media Group" media korporasiyasına müsahibəsində vurğulanın bir sıra fakt və rəqəmlər diqqətkər. Məsələn, Çindən Avropana



göndərilən mallar dənizlə mənzil başına orta hesabla 36 günə çatır. Transsibir marşrutu ilə bu, 20 gün vaxt alır. Bakı-Tbilisi-Qars dəmir yolu istifadə edərək, Orta dəhlizlə isə cəmi 12 gün yetərlidir.

Dövlətimizin başçısı demişdir: "Biz bu səbəbdən bu marşrutun qurulmasına və çəkilməsinə başladıq, çünki o, mövcud deyildi. Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdəşlərimizin fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlandıq və infrastrukturur. 2017-ci ildə burada - Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta dəhlizlə daşımalar hələ ki, prioritətlərdən biri hesab edilmirdi. Buna görə, biz lazımlı olduq qədər yüklərin daşınma həcmində sərmayələr yatrıldıq. Lakin hazırda biz nə ilə məşguluq? Biz həmin yolu təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək".

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevriləməsi siyasetinin tərkib hissəsi olan, "Şərqi-Qərbi" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yüksərəmə qabiliyyəti 800 min ton, ikinci körpünün isə 1 milyon tondur.

malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi "Şimal-Cənub" və "Şərqi-Qərbi" dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi mahiyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevriləməsinə imkan yaradır. Kompleksin təməli 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpündən ibarət bərə terminalı istifadəyə verilib.

2017-ci ildə dövlət başçısı "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürrətləndirilməsi sahəsində əlavə tədbirlər barədə" sərəncam imzalayıb. 2018-ci Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yüksərəmə qabiliyyəti 800 min ton, ikinci körpünün isə 1 milyon tondur.

Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir.

Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirən layihələr davam edir. Çinli müxbirlə səhbətində Prezident İlham Əliyev bu barədə də məlumat vermişdir: "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən tekce Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözə, bütün bunlar əlavə yükler üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisində daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müøy-yən sərmayə imkanlarına böyük məraqla baxıraq. Həqiqətən, daşımalar da əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, integrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yarat-

maq istəyirik. Əslində, bu istiqamətde irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir".

Yeri gəlmışkən xatırladaq ki, iki ay əvvəl Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonası Azərbaycanı beynəlxalq seviyyədə rəqabətə davamlı və dayanıqlı, saxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmüş siyasetin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyənən dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada qurulan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazarı, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər sərmayədarlar üçün davamlı regional üstünlük yaradacaq. Bütün bunlar Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, regionda onun mövqelərini daha da gücləndirir, "Şərqi-Qərbi" və "Şimal-Cənub" tranzit-nəqliyyat dəhlizlərində mühüm rol olan ölkəmizin strateji hüquqlarının tam qorunmasına təminat verir.

Flora SADIQLI,
"Azərbaycan"